



il ncki Qaraba airlrinin eirlr toplusuna bir bax 150

Tbriz Universitetinin mrkzi kitabxana v snd mrkzind Vliyyi-Fqihin rqi Azrbaycan yalti zr nmayndsi v bir qrup msul, mdir v bu sahinin fallarnn itirak etdiyi mrasimd "Nvvabn tzkirs" .kitabnn tqdimat olub

arannews.com : Tbriz Universitetinin ictimaiyytl laqlr öbsinin verdiyi mlumata gör, bu mrasimd Vliyyi-Fqihin rqi Azrbaycan yaltindki nümayndsi Höcctül-slam vl-müslimin Seyid Mhmmddli Ali-Haim, “Nvvabn tzkirs” (orjinal ad: “Tzkireye Nvvab”) kitabnn nrin gör, doktor Prqu, onun tarix öbsindki digr hmkarlarna v ran Tarixi v Mdniyyti Kafedrasnn rhbrin tkkür edrk, dedi: Tzkr xatrlatmaq, qafil olan bir xsi oyatmaq, xatrlamaq v ibrt almaq demkdir. “Nvvabn tzkirs”, slind, mühüm tarixi, mdni v ictimai dyrlri özünd ks etdirn airlrin yaradcl, hyat v eirlri il daha yaxndan tan olmaq üçün n mühüm mnbdir.

Tbriz hrinin imam natiqlrin v onlarn airlrinin anlmasn, adn v xatirsini yaatma digr mühüm xüsusiyetlrdn biri kimi qeyd edrk dedi: Bel kitablar vasitsil, divan sahibi olmam qüdrtli v böyük air v natiqlrin adlarn, sirlini v srlini tanmaq olar.

O, daha sonra vurulad ki, tzkirlr vasitsil fars eiri v dbiyyatnn keçmidn bu gün qdr tkamülünü drk etmk olar. Tzkirlrin mzmunundan hr bir srin tarixi, siyasi, sosial v mdni raitini drk etmk olar. airlr öz dövrlrinin aynas idilr, çünki onlar öz dövrlrind dövrün vziyytini v haln ks etdirirdilr.

Vliyyi-Fqihin rqi Azrbaycan yalti üzr nümayndsi tzkirlrin ran tarixind n mühüm ictimai sndlrdn biri olduunu vurulayaraq, qeyd etdi: Sosial tbqlrin bir çox ictimai adt v nnlri ni tzkirlrl tanmaq olar. “Nvvabn tzkirs” kitab Qaraba bölgsinin tarixi, siyasi v sosial vziyytini drk etmk üçün çox gözl nümundir.

Tbriz Universitetinin rektoru doktor Sfr Nsrullahzad Vliyyi-Fqihin rqi Azrbaycan yaltindki nümayndsi salamlayaraq v bu mrasimd itirakna gör ona tkkür edrk dedi: Bu gün mdni diplomatiya bütün xalqlar v xüsusil d ran hökumti üçün inkiaf v qarlql laq baxmndan mühüm v effektiv strategiyadr. slind bu tip diplomatiya digr ölk v xalqlarla siyasi v iqtisadi diplomatiyann inkiaf üçün n mühüm addm hesab edilir. Mdni diplomatiyann bariz nümunsi olaraq “Nvvabn tzkirs” kitabnn bu universitetd iq üzü görmsidir.

O, daha sonra, Qafqaz regionun xalqlarnn ran xalq il tarixi, mdni v dini oxarlqlarna v Qafqazn rann bir parças olduuna toxunaraq, dedi: Elm v savad bütün xalqlarn v ölklerin ortaq dili saylr. Bu vasit il qonu ölkler v digr dövt v xalqlarla, xüsusn d Qafqaz regionu xalqlar il inkiaf v qarlql laq üçün tsirli addmlar atla bilr.

Tbriz Universitetinin rektoru çxnn digr hisssind “Nvvabn tzkirs” kitabnn Tbriz Universitetind nrinin qonu dövtlrl vhdt, birlik v qarlql laq v münasiblrin inkiaf üçün dyrli, mühüm v tsirli bir addm olduunu bildirrk, lav etdi: Bu kitab, Qafqazn v Qaraba mntqsinin dbi, antropologiya, mdniyyt v ictimai dyrlrinin

ötürülmsi baxmndan çox dyrlidir. Bu universitetd bel addmlarn atmas v bu kimi ilrin davam etmsi sevindirici hadisdir.

Tarix bölmsinin akademik heytinin üzvü v ran Tarixi v Mdniyyti Kafedrasnn rhbri, doktor Mhmmddli Prqu da bu mrasimd ran yaylasnn eniyoxularla dolu bir tarix malik olduunu bildirrk dedi: Siyasi, hrbi v mdni prosesler dflrl ran razisinin simasn dyiib v bu qdim diyarda çoxlu acl-irinli hadisler ba verib. Ötn srlr rzind ran xalq bir çox millt v xalqlarla bir damn altnda yaayb v sonra tarixin mcburiyyti il lacszlqdan onlardan ayrlmal oldu. Buna baxmayaraq, bu gün müstqil dövtlr olan ran yaylas trafndak xalqlarla ortaq mdniyyt, fsanvi tarix v ortaq mzhb srlr boyu yaayb v Qafqaz da bu bölglrdn birdir.

O, Qafqaz torpann ksr iranllar üçün tan corafiya olduunu vurulayaraq lav edib: ranllar srlr boyu bu torpaa öz vtlnrinin bir parças kimi baxblar. Onlarn tarix v mdniyyti Qafqaz xalqlar il birg yorulmudur. ranllar v qafqazllar uzun illr eyni hökumtin himaysi altnda olublar. Qmlı v sevincli günld bir-birinin yannda olublar. Xüsusn d, Qafqaz müslmanlarnn ran tarixi, mdniyyti v fars dili il çoxillik ünsiyytlri var.

O lav etdi: Nizami v Xaqani kimi mhur v böyük air v dibler bu diyardandrlar. Bu gün fars dili v dbiyyatnn ah sri olan bdi srlr yaratmlar v bu xsiyytlr iranllarn v Qafqaz xalqlarnn ortaq irlsidir.

Tbriz Universitetinin Tarix fakültsinin mülliminin sözlrin gör, Qaraba bölgnin mdni yüksliindki görkmlı roluna gör onlarla yazç v airin vtne olmudur. Bu gün olduu kimi, Qaraba bölgsindn v xüsusil ua hrindn, bir çox natiqlr, yazçlar v airlr rsy glmidir. Bel ki, Molla Pnah Vaqif, Xuridbanu Natvan, Aytullah Naxçvani, Aytullah Badkubeyi, Aytullah rvani v s. bunlardan bzi nümunlrdir.

O, çxnn digr hissind XIX srd v XX srin vvllrind Qaraba bölgsind geni mdni-dbi faliyytin aparldn, bunun nticsi olaraq onlarla qarabal türk v fars dilli airin rsy gldiyini v mrhum Mirmöhsün Nvvab Qarabainin öz kitabnda onlarn çoxlu sayda eir nümunlrin iar etdiyini bildirrk xatrlatd: “Qaraba airlri” kitab, kitabn trtibçisi v müllifi Mirmöhsün Nvvab Qarabainin qeyd etdiyi kimi, “Nvvabn tzkirsi” dbi dyri il yana, tarixi v antropoloji dyri olan hatli bir srdir. Bel ki, müllif öz eirlri il yana, iki ayr bölmd, keçmi v öz dövründ hyatda olan airlrin eirlini tqdim etmidir.

Doktor Prqu lav etdi: “Nvvabn tzkirsi” kitabnn hmiyyti, tkc onun dbi ölçüsü il mhdudlamr. ksin, bu sr Qafqaz regionunun v xüsusil Qaraban mdni v sosial tarixi il tanlq baxmndan hmiyytlidir.

O, sonda vurulad: ran Tarixi v Mdniyyti Kafedras rann tarixi v mdni srlrini tantmaq v tbli etmk vzifsin uyun olaraq, mövcud hssas vziyyeti nzs alaraq v dini, tarixi v mdni ortaqlqlar sas alaraq, hmçinin region xalqn mümkün qdr yaxnladrmaq v bir-birlrin empatiya bslmsi üçün bu srin düzliini, yenidn yazlmasn v nrini öz proqramna daxil etmidir.

Qeyd etmk lazmdr; “Nvvabn tzkirsi (Qaraba airlri v alimlrinin trcümeyi-hal)” kitab Mirmöhsün Nvvab Qarabainin sridir v tarix öbsinin elmi üzvü, ran Tarixi v Mdniyyti

Kafedrasnn rhbri, doktor Mhmmeli Prqu v doktor Hadi Haimian trfindn redakt edilrk yenidn yazlb v 242 shifd olmaqla, Tbriz Universiteti Nriyyatnda çap olunub.

Tbriz Universitetinin professoru: Qaraba bölgsi Azrbaycann mühüm mdniyyt ocaqlarndan biridir.

Doktor Prqu: Tariximizd v mifologiyamzda Qafqazn yüksk yeri var. Onun Drbnd bndi v Qaf da biz tandr. Tarix v mdniyytimizd bu srarngiz diyarn, onun qeyrtli insanlarnn adn v tsirini gör bilrik.

Tbriz Universitetinin professoru doktor Mhmmeli Prqu Tbriz Universitetinin Mrkzi Kitabxanasnn amfiteatrnda “Nvvabn tzkirsi” kitabnn tqdimat mrasimi zaman dedi:

ran yaylas eni-yoxularla dolu bir tarixi gerid qoymudur. Siyasi, hrbi v mdni proseslr dfirl ran razisinin simasn dyiib v bu qdim diyarda çoxlu acl-irinli hadislr ba verib. Ötn srlr rzind ran xalq bir çox millt v xalqlarla bir damn altnda olub v sonra tarixin mcburiyyti il lacszlqdan onlardan ayrlmal oldu. Buna baxmayaraq, bu gün müstqil dövtlrl olan ran yaylas trafndak xalqlarla ortaq mdniyyt, mifologiya, tarix v ortaq mzhb srlr boyu yaayb v Qafqaz da bu bölglrdn biridir.

Qafqaz bu regionlardan biridir. Bu mkan tarix v mifologiyamzda yüksk yer tutur. Onun Drbnd bndi v Qaf da biz tandr. Tarix v mdniyytimizd bu srarngiz diyarn, onun qeyrtli insanlarnn adn v tsirini gör bilrik. Bli, Qafqaz torpa ksr iranllar üçün tan corafiyadr. ranllar srlr boyu bu torpaa öz vtlnrinin bir parças kimi baxblar v onlarn tarixi v mdniyyti Qafqaz xalqna baldr. ranllar v qafqazllar uzun illr eyni hökumtin himaysi altnda olublar. Qmli v sevincli günld bir-birinin yannda olublar.

Bu bölgnin halisinin iranllarla drin tarixi v mdni ortaqlqlar var v xüsusil Qafqaz müslmanlarnn ran mdniyyti v fars dili il qdimdn laqlri var. Nizami v Xaqani kimi mhur v böyük air v diblrl bu diyardandrlar. Bu gün fars dili v dbiyyatnn ah sri olan bdi srlr yaratmlar v bu xsiyytlr iranllarn v Qafqaz xalqlarnn ortaq irlsidir. Onlar bu bölgnin halisini iranl qarda v baclarna yaxnladrmaq istiqamtind körpükimidirlr.

Bu arada Qaraba, bölgnin mdni yüksliind oynad mühüm rola, onlarla yazç v airin doulduu yer olduuna gör, xüsusi hmiyyt ksb edir. Nec ki, bu gün Qaraba bölgsi v xüsusil ua hri Azrbaycann mühüm mdniyyt v incsnt mrkzlrindn biri hesab olunur. Bir çox natiqlr, yazçlar v airlr bu torpaqlarda rsy glmidir. Bel ki, Molla Pnah Vaqif, Xuridbanu Natvan, Aytullah Mhmm Naxçvani, Aytullah Seyid Hüseyn Badkubeyi, Aytullah Mirz li rvani v s. bunlardan bzi nümunlrdir. Bu diyarn hr yerind savadl insanlarn xatirlrin, ayaq izlrin rast glmk olar. Qaraba, xüsusil ua hrini Cnubi Qafqaz v indiki Azrbaycan Respublikas müslmanlarnn eir v dbiyyatnn vtqi adlandrsaq, mübali olmaz.

XIX srd v XX srin vvllrind Qaraba bölgsind geni mdni-dbi faliyytin aparl, bunun ntisci olaraq onlarla qarabal türk v fars dilli airin rsy glmi v mrhum Mirmöhsün Nvvab Qarabai öz kitabnda onlarn çoxlu sayda eir nümunlrin iar etmidir. Buna sasn, Qaraba, xüsusil ua hrini Cnubi Qafqaz v indiki Azrbaycan Respublikas müslmanlarnn eir v dbiyyatnn vtqi adlandrsaq, mübali saylmaz. Qarabada mdni v dbi nn o qdr güclü v drindir ki, Mirmöhsün Nvvab öz

kitabnda dövrünün yüz yaxn airindn bhs edir. “Qaraba airIri” kitab, kitabn trtibçisi v müllifi Mirmöhsün Nvvab Qarabainin qeyd etdiyi kimi, “Nvvabn tzkirsi” dbi dyri il yana, tarixi v antropoloji dyri olan hatli bir srdir. Bel ki, müllif öz eirlri il yana, iki ayr bölmd, keçmi v öz dövründ hyatda olan airlin eirlrini tqdim etmidir. airlin hr birini qsaca tqdim etdikdn sonra, onlarn türk v ya fars dilind eirlrindn bir nümun qeyd etmidir. Mirmöhsün Nvvab o dövrün çoxaxli v bacarql xsiyytlrindn olub, air olmaqla yana, musiqi, rssamlq v digr snt növlri il d mul olub. Ondan gözli srlr qalb ki, “Nvvabn tzkirsi” onlardan yalnzca biridir.

“Nvvabn tzkirsi” kitabnn hmiyyti, tkc onun dbi ölçüsü il mhdudlamr. ksin, bu sr Qafqaz regionunun v xüsusil Qaraban mdni v sosial tarixi il tanlq baxmndan hmiyytlidir. Bel ki, XIX srin ikinci yars v XX srin vvllrind bu bölg halisinin hyatn bütün ac v irinliyi, eni-yoxular il ks etdirmidir. Bu srd insanlarn iqtisadi, sosial v müxtlif tbqlrin ediln çoxsayl istinadlar bizi o dövrün insanlarnn hyat raiti il müyyn qdr yaxndan tan edir. Kitabn müxtlif hisslrind qaraballarn dini inanclar v milli ruhu öz ksini tapb. Mhur air v qarabal siyasi xadim olmu Molla Pnah Vaqifin i qidsin dlalt edn bzi eirlrind, o, zmannin vziyytindn gileylnir v Hzrt Mehdinin (.c.) zühurunu arzulayr:

Ya imaml-cinni vl-ins v ahnahi-umur
Getdi din ldn, bu gündn bel, sn ele zühur

Qoyma kim, eytan mlun, eyly iman zur
öleyi-hüsnünl bx et tazdn dünyaya nur

Baqa bir air (Sfa) Aura günü qaraballarn zadarlq v matm hval-ruhiyysindn ilhamlanaraq, (fars dilind) bel nzm çkib:
Xiyabandan v mhlldn azyal uaqlardan
Hüseyn () v Hsnin () adlar yüksln ssi ndndir?

O dedi: «Gl, naly, Neynvaya keç,
Neydn nva eit, sözün nvas ndndir?»

Kitabn bir sra mzmunu v mtlblrini qsaca söylmkl, ran Tarixi v Mdniyyti Kafedras rann tarixi v mdni srlrini tantmaq v tbli etmk vzifsin uyun olaraq, mövcud hssas vziyyti nzh alaraq v dini, tarixi v mdni ortaqlqlar sas alaraq, hmçinin region xalqn mümkün qdr yaxnladrmaq v qarlql empatiya bslmsi üçün bu mühüm srin düzliini, yenidn yazlmasn v nrini öz proqramna daxil etdi. Hmçinin, corafi adlar, xsiyytlr v izaha ehtiyac olan çtin söz v terminlr haqqnda, tdqiqatçlarn v hörmtli oxucularn istifad etmsi üçün kitabn oxunmasn asanladrmaq v mzmunu daha yax baa dümk üçün kitabn haiylrind kifayt qdr izahlar verilmidir. Bu iin Qafqaz regionunun, xüsusn d Qaraban mdni srvtinin tandlmas istiqamtidn bir addm olaca, dbiyyat v mdniyyt adamlar trfindn bynilcyi ümid edilir.